



ABB Invest

BOKT “EMBAFINANS” QSC

İstiqrazının Risk Qiymətləndirməsi

BOKT haqqında ümumi məlumat	
BOKT-nin adı	BOKT "Embafinans" QSC
Yaranma tarixi	2012
Bankın qeydiyyatda olduğu ölkə	Azərbaycan Respublikası
İqtisadi sektor	Digər qeyri-istehsal və xidmət sahələri

İstiqrazlar haqqında məlumat	
Emitent	BOKT "Embafinans" QSC
İstiqrazların valyutası	AZN
Emissiya həcmi	2 000 000 AZN
Faiz dərəcəsi	13.00%
Müddət	12 ay
Ödəniş tezliyi	3 ay

Risk növü	Təsvir	Risk dərəcəsi
Mənfəət-zərəər hesabatı	2024-cü ilin sonuna Embafinansın xalis mənfəəti 7 207 747 AZN təşkil etmişdir. 2022-ci ildən etibarən BOKT-nin gəlirləri və xalis mənfəəti artım tendensiyası nümayiş etdirir. 2023-cü və 2024-cü illərdə xalis mənfəət marjasının artma səbəbi əsasən maya dəyərinin (faiz xərclərinin) marjasında olan azalmadır. Beləliklə, 2024-cü ildə aktivlərin gəlirliliyi əmsalı (ROA) 11.20% (2023-cü il ilə müqayisədə 4.03% bəndində artım) və kapitalın gəlirliliyi əmsalı (ROE) isə 32.47% (2023-cü il ilə müqayisədə 6.53% bəndində artım) təşkil etmişdir.	Aşağı
Aktivlərin keyfiyyəti	2024-cü ilin sonuna BOKT-nin kredit portfeli 62 mln AZN təşkil etmişdir və son 3 ildə kredit portfelində artım müşahidə olunur. Əlavə olaraq, Embafinans-ın qeyri-ışlək kredit əmsalı isə 4.8% təşkil etmişdir və bu da digər kredit təşkilatları ilə müqayisədə qənaətbəxş hesab edilə bilər.	Orta
Likvidlik analizi	2024-cü ilin sonuna BOKT-nin cari likvidlik əmsalı ("current ratio") 1.44 təşkil etmişdir və 2023-cü il ilə müqayisədə 0.15 vahid azalmışdır. Sürətli likvidlik əmsalı ("quick ratio") isə 1.38 təşkil edərək müvafiq dövr ilə müqayisədə 0.15 vahid azalmışdır.	Aşağı
Maliyyə strukturu ilə əlaqəli analiz	2024-cü ilin sonuna Embafinans-ın şəxsi kapitalının aktivlərə nisbəti əmsalı 0.37-ə artmışdır və öhdəliklərin aktivlərə nisbəti əmsalı isə 0.63 təşkil etmişdir. Əlavə olaraq, öhdəliklərin şəxsi kapitalla nisbəti isə azalaraq 1.71 təşkil etmişdir. Embafinans-ın faizləri qarşılama əmsalı ("interest coverage ratio") 2024-cü ildə 3.43 təşkil etmişdir və 2023-cü il ilə müqayisədə 0.76 vahid artım müşahidə olunmuşdur. Bu da Embafinans-ın ödəmək məcburiyyətində olduğu faizlərdən daha yuxarı gəlir əldə etdiyini nümayiş etdirir.	Orta

BOKT "Embafinans" QSC-nin maliyyə göstəriciləri (31.12.2024 tarixinə)

Toplam aktivlər	69 991 885 AZN
Yüksək likvidli aktivlər	1 038 190 AZN
Xalis mənfəət	7 207 747 AZN
NPL (qeyri-işlək kreditlər) əmsalı	4.8%
ROA	11.20
ROE	32.47
Cari likvidlik əmsalı	1.44
Sürətli likvidlik əmsalı	1.38
Faizləri qarşılama əmsalı	3.43

YEKUN RƏY

BOKT “Embafinans” QSC-nin ən son tarixə olan maliyyə hesabatına əsasən fəaliyyəti qənaətbəxş hesab edilir. Embafinans-ın **31.12.2024** tarixinə açıqlanan **xalis mənfəətinin** müqayisə olunan əvvəlki ilə görə nəzərə çarpan artımı, likvidlik və leverec göstəricilərinin, habelə **ROE** göstəricisinin yüksək olması kimi nüanslar nəzərə alınaraq, “ABB-İnvest İnvestisiya Şirkəti” QSC BOKT “Embafinans” QSC-nin emissiya etdiyi **2 milyon AZN** həcmində, müddəti **12 ay** olan istiqraz üzrə əqdin icra edilməsinə **etiraz etmir**.